

# “Əhalinin siyahıyalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi”

## Və ya mahiyyəti təkcə saymaqdan ibarət olmayan proses

**“Evdən çöle çıxmak qadağandır. Çünkü evə biri gələcək və bize suallar verəcək. Həyecanlı gözlənti qapının zənginin çalınması ilə sona çatırı. Bir yetkin adam üçün bəlkə də sixicisi sayılı biləcək o anlar, 6 yaşında bir uşaq üçün müdhiş idi. Yetkili şəxs stolda əyləşib evdəkilərə siyahıyalma ilə bağlı müxtəlif suallar verdi, amma mən qısa boyumla heç bir şey görə bil-məmişdim”.**

yahıyalmanın bir vəzifesi əhalinin sayını dəqiq müəyyənləşdirməkdir: “Düzdür, siyahıyalma əhalinin sayını müəyyən edir. Hər 10 ildən bir keçirilən siyahıyalmanın əhalinin sayına dair məlumat eldə olunur. Sonrakı dövrlərdə Dövlət Statistika Komitesi tərefindən əhalinin sayına dair verilən açıqlamalar mehz bu məlumatlar əsasında tərtib edilir. Ölümün sayı həmin rəqəmdən çıxılır və doğum sayı üzərində gəlinərkən hesab aparılır. Eyni zamanda, miqrasiya saldosu da - ölkəyə gələnlər və ölkədən gedənlər - həmin sayıda nəzərə alınır”.



Bu, 90-ci illerdə Türkiyədə əhalinin siyahıyalınması prosesini xatırlayan bir şəxsin fikirləridir. O vaxt uşaqların beyninə həkk olunan informasiya küçəyə çıxmışın qadağan olunması ilə bağlı verilən göstəriş olub. Çünkü küçəyə çıxanlar haqqında cəza tədbirləri görüləcəyi söylənilmiş. Bir də evə qonağın gəlməsi sevinçi...

Düzdür, bizdə o cür rejimli siyahıyalma prosesi olmayıb, amma artıq 9-cu gündür ki, ölkədə əhalinin siyahıyalınması gedir. Bu prosesdə əvvəller istirak edənlər də olub, etməyənlər də. Ancaq siyahıyalma ilə bağlı insanlarda fərqli suallar yaranır.

- "O gün 10 milyonuncu sakin dünyaya gəldi də, indi nəyi siyahıya alırlar ki?"

- "Mən əhalinin siyahıyalınmasında iştirak etməsem, olar?"

- "Əhalinin siyahıya alınması üçün bizim də qapımızı döydürəm. Mənim, yoldaşımın və uşağın ad, soyad və təvəllüdünə soruştular, sonra ev haqqında suallar verməye başladılar. Dedim kiraye qalıram. Deyir, olsun, neçə otaqlıdır? Neçə kvadratdır? Maraqlıdır, əhalinin siyahıya alınmasında mənzil və otaqların sayının qeydə alınması nəyə lazımdır?"

Bu və digər suallara cavab tapmaq üçün siyahıyalma davam etdiyi bir ərafdə Dövlət Statistika Komitəsində olub Siyahıyalma qrupunun rəhbəri Azad Abbasəliyevlə söhbatlaşdı.

### ÖLÜM SAYI ÇIXILIR, DOĞUM SAYI ÜZƏRİNƏ GƏLİR

Söhbatə, siyahıyalmanın məqsədinin yalnız əhalinin sayını müəyyənləşdirmək olması kimi fikirlərin formalaşması ilə başladıq. A.Abbasəliyev bildirdi ki, si-

yahıyalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub”.

### YANLIŞ CAVAB VERİLƏRSƏ...

Ötən siyahıyalma 35 sual olub. Siyahıyalma qrupunun rəhbəri sual sayının artırılmasının səbəblərindən də danışdı: "Əlavələr bezi göstəricilər üzrə daha dəqiq məlumatların eldə edilmesi üçündür: "Eyni zamanda ilk dəfə olaraq əlliyyə dair suallar da əlavə edilib. Bu da öz növbəsində nəyə xidmət edir? Müxtəlif qurumlarda əllillərin sayına dair kifayət qədər məlumat var. Onları sayımağa bir o qədər də ehtiyac yoxdur. Burada məqsəd onların sosial-iqtisadi vəziyyəti, təhsil, məşğulluq seviyyəsi, mənzil-məişət şəraitinə və s. dair məlumatların eldə edilməsidir".

Bəzən sorğulara doğru şəkildə deyil, cəndərdi, həqiqəti eks etdirməyen formada cavab verənlər də olur. A.Abbasəliyev deyir ki, bununla bağlı iki istiqamətdə tənzimləmə mexanizmi qurulub: "Belə hallar mövcud olur və təbii ki, işimizə mənfi təsir göstərə bilər. Ancaq burda iki məqamı dikkətə çatdırmaq istəyirəm. Birinci, sualların qoyuluşu, onların keçidi elə qurulub ki, cəndərdi cavab veriləndə, sayıci buna artıq yerində tutə bilir. Çünkü sayıclar elə təlimatlandırılabilir ki, bir sualdan diğərinə keçəndə, cavabda uyğunsuzluq olanda, buna artıq yerində tənzimləməyə çalışır. Burda sual doğuran məqam yaranır. Yəni sorğu vərəqi elə qurulub ki, sayıci ilk mərhələdə belə, uyğun olmayan cavabları tutə bilir.

Əgər o mərhələdə gözən qacaq nüans olursa, bu zaman emal prosesində o cavablar tutuşdurulur. Siyahıyalma başa çatdıqda sonrakı mərhələdə 2020-ci ilde siyahıyalma zamanı eldə olunan məlumatların elektron məlumat sistemində daxil edilməsi prosesi baş verəcək və sonra o məlumatların emal prosesi gedəcək. Bu emal prosesində həm də suallara cavabların məntiqi yoxlanılması da aparılır.

Düzdür, bu məsələ bizdə nəzərət altındadır, amma vətəndaş məsuliyyətini özü də hiss etməlidir. Siyahıyalmanın məhz vətəndaşlar üçün olduğunu və bu məlumatların onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün lazımlı olacağının bilməlidir".

### O MƏLUMATLAR ELDƏ OLMASA...

A.Abbasəliyevin sözlərinə görə, 2020-ci ildən sonra emal prosesi başlayacaq. 2022-ci ilin sonunda siyahıyalma məlumatları məcməə şəklində nəşr olunub istifadəçilərə çatdırılacaq: "Bu siyahıyalma ilə 10 ildən bir, əhaliyə dair bütün statistika yenilənir. Hamisə olmasa da, əksər statistik göstəricilərə siyahıyalmanın təsiri var. İstə emli təşkilatlarda, istə müxtəlif dövlət qurumlarında, istə hökumət tərefindən qəbul edilmiş qərarlarda siyahıyalmadan eldə olunmuş materiallardan geniş istifadə olunur".

Ölkəmizdə indiyə qədər əhalinin 9 dəfə siyahıyalınması baş tutub. 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 1999, 2009

və hazırda 9-cu keçirilir. Bu, müstəqillik dövründə keçirilən sayca üçüncü siyahıyalınmadır. Əvvəlki siyahıyalınma zamanları arasında çox vaxt keçdiyi hallar da olub. Ancaq son illər 10 ildən bir keçirilir. BMT-nin tövsiyəsinə görə, ölkələr bunu 10 ildən bir keçirməlidirlər. Bəs vaxtında keçirməmək bir ölkə üçün nə deməkdir? A.Abbasəliyev deyir ki, bu, artıq ölkənin reytingini üçün mənfi halidir: "BMT tövsiyə edir ki, 10 ildən bir əhalinin siyahıyalınması keçirilsin. Burada məqsəd ölkələr üzrə müqayisəliyin təmin edilmesi, hər bir ölkənin inkişaf templəri, onların əhalisi barədə məlumat əldə edilməsidir. BMT ölkələrin əhalisi ilə bağlı bu məlumatları əldə edəndən sonra həmin məlumatları dərc edir. Hansı ölkədə vəziyyət necədir? Məsələn, MDB ölkələrindən elələri var ki, sovet dönenindən sonra indiyə qədər siyahıyalma aparılmayıb. Bu, heç də yaxşı hal deyil. Beynəlxalq təşkilatlar ölkələrə mütəmadi sorğular gündərlərlərlər. Ele məlumatlar var ki, onları ancaq siyahıyalma zamanı eldə etmək mümkündür. O məlumatlar əldə olmasa, təşkilatlara təqdim edə bilmirsən və bu da ölkənin reytingini üçün mənfi hal kimi qiymətləndirilir".

### "EVDE ÇƏTİN TAPILAN ŞƏXSLƏRƏ MƏKTUB"

"Sayıcılar hələ bizim evə gəlməyiblər" tipli cümlələri bugündərənərən evdən eşidirik. A.Abbasəliyev qeyd etdi ki, hər bir ev təsərrüfatına gedilməlidir, sadəcə olaraq, burda gün məsələsi var: "Ola bilə ki, kiminə evinə siyahıyalmanın 1-ci günü gedirler, kiminə də 10-cu günü. Digər məqam odur ki, sayıci ev təsərrüfatına gedir, ancaq o getdiyi vaxt evdə heç kimi tapmır. Bizim belə bir sənədimiz var: "Evde çətin tapılan şəxslərə məktub". Əgər sayıci bir dəfə ev təsərrüfatına gəlirsə, həmin ünvan da heç kimi tapmırsa, həmin məktubla ev təsərrüfatına müraciət edir, xahiş edir ki, sayıci ilə əlaqə yaradılsın, uyğun vaxtda sayıci həmin ünvana gelərək onları siyahıyalmadan keçirsin".

A.Abbasəliyev sonda bildirdi ki, bu, məcburi proses deyil: "Heç kimi siyahıyalma istiraka məcbur etmələr olmaz. Bu proses heç bir sənəd tələb edilmədən, şifahi sorğu əsasında aparılır. Şifahi formada əldə edilən məlumat əsasında sayıclar sorğu vərəqələrini doldururlar. Ancaq digər



tərefdən, siyahıyalma istirak hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Hər bir ölkə sakini siyahıyalma istirak etməlidir ki, burda tam əhatəli statistik məlumat əldə edilsin. Ölkə başçısı özü siyahıyalmanın birinci günü istirak etdi, bu özü də siyahıyalmanın əhəmiyyətdən xəber verən amildir. Bu prosesdə istirak hər kəsin vətəndaşlıq borcudur".

### Aygün Asımçızı

*Yazı Azərbaycan Respublikasının  
Dövlət Statistika Komitəsi və  
Azərbaycan Respublikasının Prezidenti  
yanında Kütləvi İnformasiya  
Vəsitiyərinin inkişafına Dövlət  
Dəstəyi Fonduun keçirdiyi birgə  
müsabiqəyə təqdim edilir*